

Dövlət Statistika Komitəsinin etik davranış məsələləri üzrə 2016-cı il üçün hesabatı

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli, 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın icrasını təmin etmək məqsədilə Dövlət Statistika Komitəsi kollegiyasının 2016-cı il 22 iyun tarixli, 6/1 nömrəli qərarı ilə 2016-cı il üçün Tədbirlər Planı təsdiq olunaraq icrası təmin edilmişdir.

Dövlət Statistika Komitəsində çalışan dövlət qulluqçuları tərəfindən etik davranış qaydaları və prinsiplərinin öyrənilməsi sahəsində işlər 2016-cı ildə də davam etdirilmiş, "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən onların bu qaydalara əməl etmələri nəzarətdə saxlanılmışdır.

Dövlət Statistika Komitəsinin 2016-cı il 30 mart tarixli 30/t nömrəli əmri ilə təsdiq edilmiş Təlim proqramına "Dövlət qulluğu haqqında", "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında", "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası qanunlarının və digər qanunvericilik aktlarının öyrənilməsinə dair mövzular daxil edilmiş, praktiki təlim və məşğələlərin müntəzəm keçirilməsinə nəzarət edilmişdir. Məşğələlərin səmərəliliyinin artırılmasını təmin etmək məqsədi ilə aparatın hər bir struktur bölməsində işçilərin mənimsəmə qabiliyyətlərinin qiymətləndirilməsi jurnalları tərtib edilmiş və şöbə müdirləri məşğələlərin nəticələri barədə hər ayın sonunda rəhbərliyə arayışlar təqdim etmişlər.

"Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 11-1.2-ci maddəsinə uyğun olaraq Dövlət Statistika Komitəsində 2016-cı il 24 noyabr tarixli 193/t nömrəli əmrlə korrupsiya ilə əlaqədar hüquqpozmaqlarla bağlı məlumatların qəbul edilməsi, qeydə alınması və araşdırılması məqsədilə səlahiyyətli şəxs müəyyən edilmişdir.

2016-cı il noyabr ayının 11-də Dövlət Statistika Komitəsinin gənc əməkdaşları üçün etik davranış məsələləri üzrə təlim keçirilmişdir.

Dövlət Statistika Komitəsinin internet sahifəsində yaradılmış etik məsələlər üzrə xüsusi bölmənin aktuallığının saxlanılmasına nəzarət edilmiş, etik davranış qaydalarının pozulmasının qarşısının alınması və profilaktikası üzrə həyata keçirilən tədbirlərlə yanaşı bu cür hallara yol verən dövlət qulluqçuları barədə intizam tənbeh tədbirləri tətbiq edilmişdir.

Belə ki, Dövlət Statistika Komitəsinin 2016-cı il 28 mart tarixli 287/k, 288/k, 289/k və 22 iyul tarixli 577/k nömrəli əmrləri ilə hesabat və icra intizamında yol verdikləri nöqsanlara

və icra intizamına nəzarəti lazımi səviyyədə təşkil etmədiklərinə görə Şəki Şəhər Statistika İdarəsinin rəisi Lütfəli Bəxtiyar oğlu Əliyevə, Bərdə Rayon Statistika İdarəsinin rəisi Əlövsət Nüsrət oğlu Məmmədova, Siyəzən Rayon Statistika İdarəsinin rəisi Bəhram Mirzəcan oğlu Sultanova, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələblərini yerinə yetirmədiklərinə görə isə Şəki Şəhər Statistika İdarəsinin baş mühasibi Xuraman Şamil qızı Mustafayevaya, Bərdə Rayon Statistika İdarəsinin baş mühasibi Fərhad Qara oğlu Qasımova, Göygöl Rayon Statistika İdarəsinin baş mühasibi Kimya Hacıbala qızı Abbasovaya töhmət intizam tənbeh tədbiri tətbiq edilmişdir.

Dövlət Statistika Komitəsinin əməkdaşları tərəfindən etik davranış qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində profilaktik tədbirlərin davam etdirilməsi, müasir idarəçilik üsullarının tətbiq edilməsi və bu sahədə şəffaflığın təmin edilməsi daim diqqət mərkəzindədir.